

Hansi cəmiyyətdə olursa-olsun, heç kimə mütləq, son-suz azadlıq verilmir. Böyük alman mütəfəkkiri Hegel qeyd edirdi ki, azadlıq dərk olunmuş zərurətdir. Əsas amil bu zərurətin hüdudlarını optimal şəkildə müəyyənləşdirməkdir.

Dünyada tarixən müxtəlif təriyə sistemləri forma-laşaraq ayrı-ayrı yerlərdə uyğunluq nöqtəyi-nəzərdən tətbiq olunmağa başlanılmış və davam etməkdədir. Lakin məqsəddən asılı olaraq öncədən qərara gəlinməlidir: biz icraçı, yoxsa yaradıcı insan ərsəyə gətirmək istəyirik? Yuxarıda qeyd olunan mahiyyətdə insan yetişdirmək üçün müvafiq üsul və vasitələr vardır.



Ailənin pedaqoji mühitə təsiri

Uşaqlar valideynlərini model olaraq görürler

Nigar MƏMMƏDOVA,
"Zəngi" liseyinin direktor müavini

Məktəb həyatına müraciət et-sək, görərik ki, böyükərin tapşırıqlarına qeyd-şərtsiz əməl edən, sözə qulaq asan, nizam-intizam qaydalarına həssas yanaşan, təyin olunmuş yolla gedən və bunu özünü həyat tərzinə çevirən *tərbiyəli* şəxs obrazı bizə yaxşı məlumdur. Özündən razı, böyükərin yanında fikir söyleməkdən çəkinməyən, müəllimlərlə mübahisə edən, qaydaları pozmaqdə maraqlı olan, "ipə-sapa yatmayan", *çətin tərbiyə olunan uşaq obrazı* da tez-tez rast gəlinən real faktlardandır. Bu iki zidd mövqədə duran tərəflər zaman-zaman diqqət mərkəzində olmuş və müzakirə predmetlərinə çevrilmişlər.

Ailə mühiti sağlam cəmiyyətin təşəkkül tapmasının təminatıdır. Qloballaşma dəyişiklikləri sürətli getdiyindən baş verən yeniliklər insanların həyata qarşı baxışlarına, sosial mühitə uyğunlaşmaları və subyektlər münasibətlərinə də öz təsirini göstərir. Uşaq məktəbdə şagird olduğu kimi, evdə də ailənin bir üzvü - övladıdır. Bu baxımdan, onun öz hüquq və vəzifələrini dərindən bilən, çətinliklərdən qoxmayan bir şəxsiyyət kimi yetişməsində ailə əsasdır. Aparılan müşahidələr onu deməyə əsas verir ki, şagirdlərin qorxduğu təref, əsasən, ailə olur. Bu baxımdan da, onlar qarşılaşdıqları problemləri əksər hallarda valideynlərdən gizlətməyə çalışırlar. Statistika göstərir ki, həmin vəziyyətdə övlad tərəfindən münasibətin bu cür təqdim edilməsi ailədə qarşılıqlı əlaqələrin düzgün qurulmasından, tərəflər (ata, ana və övlad) arasında hökm sürən inamsızlıqdan baş verir. Bu, həm də uşaq qarşı daxili tələbatdan doğan qayığı və diqqətin olmamasından qaynaqlanır. Xeyirxah və mərhəməti bir övlad sahib olmaq üçün sevgi ilə dolu bir ailə həyatı təşəkkül tapmalıdır. Bu, əslində, çox çətin bir məsuliyyətdir. Valideynlər, eyni zamanda öz övladlarına dəstək olmağın vacibliyini dərk etməlidirlər. Burada ana və atanın xarakterik xüsusiyyətləri çox əhəmiyyətlidir. Uşaqlar valideynlərin yaxşı cəhətlərindən qidalanaraq müxtəlif faydalı keyfiyyətlər və qabiliyyətlər qazana bilərlər. Ümumiyyətə, övladlar valideynlərini model olaraq görürler. Uşaqlar üçün onlar bir örnəyə çevrilirlər.

Təcrübə göstərir ki, müəyyən tip ailələrdə valideyn-övlad münasibətləri üzrə yaranan bir çox mənələr nəticədə onlar arasında sədd

kimi dayanır. Atanın öz məsuliyyətdən irəli gələn məsələlərə bığanə yanaşması ailələrdə rast gəlinən xarakterik hallardan biridir. Ailə başçısının bəzən üzərinə düşən öhdəlikdən boyun qaçırması ikitirəliyə, inamsızlığa, qarşılurmağa gətirib çıxarır. Bu zaman yük ailədə, əsasən, qadının üzərinə düşür. Nəticədə, qadının kişiyə qarşı münasibətində dəyişiklik baş verə bilir. O, ailəsində meydana gələn təbii və real problemlərin həllini çox zaman özü həyata keçirdiyindən həyat yoldaşına (kişiyə) vermiş olduğu dəyər aşağı düşür. Yaranmış bu neqativ hal isə evdə balansın pozulmasına, ziddiyətə və sonda ailənin dağılmamasına gətirib çıxara da bilir. Digər tərəfdən, uşaq da yaşadığı ailədə atanın tutduğu mövqeyi görür, təhlil edir və ya-ranmış vəziyyətə görə məyus olur. Çünkü hər bir övlad öz ailəsinin

namikasını müxtəlif üsul və vasitələrlə izlədikdə görür ki, onlarda bu tip uygunluqların baş verməsində, qeyd etdiyimiz kimi, ailə mühitinin rolü danılmazdır. Aparılan araşdırma onu deməyə əsas verir ki, əsasən, xarakter uygunluğunu və sosial statusun fərqli olması ailənin mövcudluğuna təhlükə yaradan güclü amil rolunu oynayır.

Ailə mühitində ziddiyət yaranan məqamlardan biri də böyükərin diktator mövqeyinin hesabına yeniyetmələrin azad şəkildə yaşama, qərar qəbulətmə imkanlarının məhdudlaşmasıdır. Ənənə halını alan bu yanaşma çox zaman inkişafın, müstəqilliyin, sərbəst fəaliyyətin və bütövlüyün qarşısını alır. Lakin ailə dəyərləri, soykök bağlılıq, nizamlanmış böyük-kiçik münasibətləri fonunda belə ciddi maneənin töretdiyi fəsadlar bir çox hallarda göz öünüə gətirilmir.

Ailədə laqeydiliklə üzləşən uşaqın məktəbdəki davranışları, müəllimlərlə münasibəti çox zaman arzuolunan səviyyədə nəzərə çarpır. Eyni zamanda, bu çatışmazlıqlar uşaqın normal inkişafı üçün real təhlükə mənbəyi rolunu oynayır. Övlad ailədaxili gərginliyin onun psixikasına vurduğu zərbənin "qisas"ını bir çox hallarda məktəb yoldaşlarından, müəllimlərdən, ümumiyyətlə, pedaqoji prosesin iştirakçılarından çıxmağa çalışır.

möhkəm və ona hər zaman dayaq olmasını isteyir və bunu gözləyir. Praktikanın görmək olur ki, ailədə laqeydiliklə üzləşən uşaqın məktəbdəki davranışları, müəllimlərlə münasibəti çox zaman arzuolunan səviyyədə nəzərə çarpır. Eyni zamanda, bu çatışmazlıqlar uşaqın normal inkişafı üçün real təhlükə mənbəyi rolunu oynayır. Övlad ailədaxili gərginliyin onun psixikasına vurduğu zərbənin "qisas"ını bir çox hallarda məktəb yoldaşlarından, müəllimlərdən, ümumiyyətlə, pedaqoji prosesin iştirakçılarından çıxmağa çalışır. Yaranmış gərginlik həm müəllim-şagird, şagird-şagird münasibətlərinə, həm də uşaqın tədrisdəki nailiyyətlərinə mənfi təsir göstərir. A.S.Makarenko deyirdi: "Tərbiyə işinin əsl mahiyyəti heç də sizin uşaqla təklikdə səhbət etməyinizdən, uşaqın müstəqim təsir göstərməyinizdən ibarət deyil, bu, ailənin, şəxsi və ictimai fəaliyyətinizin düzgün qurulmasını, övladınızın həyatının təşkilini əhatə edir".

Valideynlərin bir-birlərinə qarşı münasibətlərindən meydana gələn anlaşılmazlıqdan yaranan gərginliyin uşaq psixologiyasına mənfi təsiri və bunun fəsadları pedaqoji fəaliyyətimizdə qarşılıqlı həlli vacib olan məsələlərdəndir. Şagirdlərin fərdi inkişaf di-

hib çıxmış uşaq çox vaxt məktəb həyatında da bu imtiyazdan sifatlı etməyə cəhd göstərir. Yaranan problem sinifdə - dərs prosesində müəllimlə şagird arasında olan münasibətlərə də təsisiz ölüsmür. Belə vəziyyətlərdə şagird öz məsuliyyətdindən yaxa qurtarmaya çalışır, fənn müəllimlərin təlim programı üzrə verdikləri tapşırıqlara dırnaqarası baxır. Tədrisdə baş verən ciddi geriləmələrin qarşısını almaq üçün fənn müəllimləri və məktəb rəhbərliyi tərəfindən çalınan heyəcan təbilinə cavab reaksiyası kimi valideynlərin (ata və ya ananın) gördüyü tədbirlər onların ailədə "səlahiyyətlərinin möhdudlaşdırılması" səbəbindən əsaslı effektiv təsirini göstərə bilmir. Prosesin belə davam etməsi şagirdin inkişafca digərlərindən çox geridə qalması, məktəbdə tədris olunan fənlər üzrə mənimsemə səviyyəsinin qabarq formada dəyişməsi ilə nəticələnir.

Lakin statistika göstərir ki, baba və nənənin ailədəki fəaliyyətlərinin müsbət tərəfləri də çoxdur. Bunları qeyd etmədən böyükərin ailə mühitindəki əhəmiyyətini hərtərəfli olaraq müəyyən etmək mümkün deyil. Böyükər (baba və nənə) öz nəvəsinə xeyirxahlığı öyrədir, mehbəbəcəsinə davranmayı mənimsemədir. Uşaq baba ilə küçədə gəzişərkən belə ondan gərəkli tövsiyələr alır və bu da onun gələcək həyatında yardımçı rolu oynamış olur. Digər tərəfdən, baba və nənə ailədə nəvənin mənəvi dayağı obrazında çıxış edərək ona dəstək verir. Elə hallar olur ki, uşaq ailədə ata və anadan çəkindiyindən öz istək və təşəbbüslerini açıq formada nümayiş etdirə bilmir. Belə vəziyyətlərdə baba ailədəki nüfuzu hesabına nəvəsində yaranan mənəvi boşluğu aradan qaldırmaq güclü malik ola bilir. Nəvələri ilə birlikdə çox zaman keçirən və bunu özünə təkcə bir borc kimi deyil, həm də rahatlıq götərən anlar kimi dəyərləndirən bir baba ilə səhbət aparıldı. O qeyd etdi ki, nəvələri ilə birlikdə gəzintiyə çıxarkən çalışır ki, nəqliyyatdan istifadə etməsin. Məqsəd nəvələrinə hələ uşaq yaşlarından yol hərəkəti qaydalarına riayət etməyi öyrətməkdir. Səhbət aparılan baba onu da qeyd etdi ki, o, nəvələrinə qənaət etməyi vərdiş kimi aşılamaga çalışır.

Məktəb mühitində müəllim-şagird münasibətlərini tənzimləyən əsas faktorlardan biri kimi uşaqın ailədəki davranışları, digərləri ilə qarşılıqlı münasibətləri əvəzsiz əhəmiyyət kəsb edir. Bu mənada, evdəki münasibətlərdə "böyükər" dən gələn hegemon mövqeyin nümayisi şagirdə öz mənfi təsirini qələbədən qoruyur. Məktəb mühitində müəllim-şagird münasibətlərini tənzimləyən əsas faktorlardan biri kimi uşaqın ailədəki davranışları, digərləri ilə qarşılıqlı münasibətləri əvəzsiz əhəmiyyət kəsb edir. Bu mənada, evdəki münasibətlərdə "böyükər" dən gələn hegemon mövqeyin nümayisi şagirdə öz mənfi təsirini qələbədən qoruyur.

Bizə elə insanlar lazımdır ki, onlar müstəqil, sərbəst öyrənməyi bacarsınlar. Bu cür insanlar yetişdirmək üçün uşaqlar həm fiziki, həm mənəvi, həm də psixoloji tərəflərdən tam problemsiz olmalıdır. Burada da ailə əvəzsiz əhəmiyyətə malik olur və böyük məsuliyyət daşıyır.